

		RAMAZAN, 1438 TƏQVİMİ						
		(May-İyun, 2017) Bakı vaxtı ilə						
Həftənin günü	Hicri	Miladi	Fəcr	Günəş	Zöhr	Əsr	Məğrib	İşə
	Ramazan	May/ İyun	Orucun başlanması				İftarın açılması	
Şənbə	1	27.05.2017	3:13	5:15	12:38	16:36	20:01	21:31
Bazar	2	28.05.2017	3:12	5:14	12:38	16:36	20:02	21:32
B.e.	3	29.05.2017	3:11	5:14	12:38	16:36	20:02	21:32
Ç.a.	4	30.05.2017	3:10	5:13	12:38	16:36	20:03	21:33
Ç.	5	31.05.2017	3:09	5:13	12:38	16:37	20:04	21:34
C.a.	6	01.06.2017	3:08	5:12	12:38	16:37	20:05	21:35
Cümə	7	02.06.2017	3:07	5:12	12:39	16:37	20:05	21:35
Şənbə	8	03.06.2017	3:06	5:12	12:39	16:37	20:06	21:36
Bazar	9	04.06.2017	3:05	5:11	12:39	16:38	20:07	21:37
B.e.	10	05.06.2017	3:04	5:11	12:39	16:38	20:07	21:37
Ç.a.	11	06.06.2017	3:04	5:11	12:39	16:38	20:08	21:38
Ç.	12	07.06.2017	3:03	5:10	12:39	16:39	20:09	21:39
C.a.	13	08.06.2017	3:03	5:10	12:40	16:39	20:09	21:39
Cümə	14	09.06.2017	3:02	5:10	12:40	16:39	20:10	21:40
Şənbə	15	10.06.2017	3:02	5:10	12:40	16:39	20:10	21:40
Bazar	16	11.06.2017	3:01	5:10	12:40	16:40	20:11	21:41
B.e.	17	12.06.2017	3:01	5:10	12:40	16:40	20:11	21:41
Ç.a.	18	13.06.2017	3:01	5:10	12:41	16:40	20:12	21:42
Ç.	19	14.06.2017	3:00	5:10	12:41	16:40	20:12	21:42
C.a.	20	15.06.2017	3:00	5:10	12:41	16:41	20:12	21:42
Cümə	21	16.06.2017	3:00	5:10	12:41	16:41	20:13	21:43
Şənbə	22	17.06.2017	3:00	5:10	12:41	16:41	20:13	21:43
Bazar	23	18.06.2017	3:00	5:10	12:42	16:41	20:14	21:44
B.e.	24	19.06.2017	3:00	5:10	12:42	16:42	20:14	21:44
Ç.a.	25	20.06.2017	3:00	5:10	12:42	16:42	20:14	21:44
Ç.	26	21.06.2017	3:00	5:10	12:42	16:42	20:14	21:44
C.a.	27	22.06.2017	3:01	5:11	12:43	16:42	20:14	21:44
Cümə	28	23.06.2017	3:01	5:11	12:43	16:42	20:15	21:45
Şənbə	29	24.06.2017	3:01	5:11	12:43	16:43	20:15	21:45
Bazar	30*	25.06.2017	3:02	5:12	12:43	16:43	20:15	21:45
B.e.	01*	26.06.2017	3:02	5:12	12:43	16:43	20:15	21:45

Azərbaycanın bölgələrində namaz vaxtının Bakı vaxtı ilə fərqi aşağıdakı kimidir (dəqiqə ilə):
Ağdam +11, Astara +2, Gəncə +14, Qazax +19, Quba +6, Lənkəran +3, Saatlı +7,
Sabirabad +5, Şamaxı +6, Şəki +12, Xaçmaz +10, Yevlax +11,
Naxçıvan + 17, Göyçay +8, Zaqatala +14.

- **Oruc hər bir həddi-buluğa çatmış müsəlmana vacibdir:** “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz” (*Qurani-Kərim, əl-Baqərə surəsi, 183*).
- **Orucun ərkanları:** 1) Fəcrin (sübhün) azanından gün batana qədər qadağan olunmuş şeylərdən çəkinmək; 2) Oruc tutmaq üçün niyyət, fəcrin azanından əvvəl olmalıdır.
- **Orucun fəziləti:** Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər...” (əl-Buxari, 1896). “Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır” (əl-Buxari, 1901).
- **Oruc tutan şəxs dili ilə günah etməkdən** (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmayın! Onu söyəmə və ya vurana: “Mən oruc tutmuşam”” desin (əl-Buxari, 1894). Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyib: “Pis söz danışan və ona əməl edən şəxs yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur” (əl-Buxari, 1903).
- **Orucu pozan şeylər:** qəsdən qusmaq, gün batmamış oruc tutmaq niyyətindən dönmək, İslamdan çıxmaq, bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxaraq, yeyər və yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək, aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa), gündüz vaxtı cinsi əlaqəyə girmək.
- **Orucu pozmayan şeylər:** ətir vurmaq, çimmək, iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa), göz damcılarından istifadə etmək, suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq, dili ilə yeməyin dadını öyrənmək, sürmə vurmaq, tüpürcəyi udmaq (bəlğəmdən başqa), həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Ramazan ayında gecə vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar. Qanın tibbi yoxlama üçün verilməsi caizdir .
- **Təravih namazları:** məscidlərdə hər gün işə namazından sonra qılınacaqdır.
- **Qədr gecəsi:** Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir.
- **Hər bir müsəlman Ramazanın axırında fitrə-zəkat verməlidir:** bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulu olur (Məsələn, xurma, düyü, un, kişmiş, arpa, buğda və s.).
- **Bayram namazı:** orucluğu qurtarmasından sonra, səhəri gün qılınır (saat 08:00-da).

Oruc tutanın, iftarını açarkən etdiyi dua:

بِسْمِ الْعُرُوقِ، وَتَبَّتْ الْأَجْرُ إِنْ شَاءَ اللَّهُ ذَهَبَ الظَّمَأُ، وَابْتَأَّ

Zəhəbə-z-zəmə’u vabtəlləti-l-uruq və səbətə-l-əcr in şə’Allah

(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Onun izni ilə savabı sübuta yetdi).

تِي وَسِعَتْ كُلَّ شَيْءٍ، أَنْ تَغْفِرَ لِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِرَحْمَتِكَ الْ

Allahummə inni əs’əlukə birahmətikə-l-ləti vasiat kullə şeyin ən təğfira li

(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).